

SƏHƏR YEMƏYİ / BREAKFAST

Şit yağı 40qr / Butter 40gr
Cem 20qr / Jam 20gr
Düyü sıyığı 300qr / Rice porridge 300gr
Qaynadılmış Yumurta (2ədəd) / Boiled egg (2 pieces)
Çörək 205qr / Bread 205gr
Şəkər tozu 30 qr / Sugar 30gr
Çay 400qr / Tea 400gr

GÜNORTA YEMƏYİ / LUNCH

Toyuq şorbası 300qr / Chicken soup 300gr
Yaşıl mərci şorbası 300qr / Green lentil soup 300gr
Qarnir-Makaron 300 qr / Garnish-Pasta 300gr
Qarnir-Qarabaşaq 300qr / Garnish-Buckwheat 300gr
Toyuq Filesindən Fahitas 170qr / Fajitas with chicken fillet 170gr
Mal ətindən qulyaş 170qr / Beef goulash 170gr
Çörək 205 qr / Bread 205

SALAT VƏ ŞİRİN İÇKİLƏR / SALAD AND SWEET DRINKS

Mimoza Salatı 150qr / Salad Mimosa 150gr
Kahı salatı narşarabla 100qr / Salad lettuce with pomegranate sauce 100gr
Meyvə çeşidləri / Assortments of fruits
Meyvə şirəsi 200qr / Fruit juice 200gr

AXŞAM YEMƏYİ / DINNER

Göbələk şorbası 300qr / Mushroom soup 300 gr
Düyü şorbası 300qr / Rice soup 300 gr
Qarnir-Kartof qızartması 300qr / Garnish -fried potatoes 300 gr
Qarnir-Spagetti 300qr / Garnish-Spagetti 300gr
Toyuq Qızartması 240qr / Fried chicken 240gr
Mal ətindən Qazan Kotleti 240qr / Beef cutlets in boiler 240gr
Çörək 205qr / Bread 205gr

SALAT VƏ ŞİRİN İÇKİLƏR / SALAD AND SWEET DRINKS

Oliviyə salatı 150 qr / Olivier salad 150 gr
Tərəvəzli salat 100qr / Vegetable salad 100gr
Meyvə çeşidləri / Assortments of fruits
Meyvə şirəsi 200 qr / Fruit juice 200gr